



## **MÖVZU № 8 : MƏHKƏM-EKOLOJİ, MƏHKƏMƏ-İQTİSAD VƏ MƏHKƏMƏ-KƏND TƏSƏRRÜFATI EKSPERTİZA SİNİFLƏRİ.**

### **MÜHAZİRƏNİN PLANI:**

1. Məhkəmə-ekoloji ekspertizasının obyektləri, qrupları və vəzifələri. Məhkəmə-ekoloji ekspertizasının kecirlilməsi üçün materialların hazırlanması.
2. Məhkəmə-iqtisad ekspertizasının predmeti, qrupları və vəzifələri. Məhkəmə-iqtisad ekspertizasının həll etdiyi məsələlər.
3. Məhkəmə-kənd təsərrüfatı ekspertizasının predmeti, qrupları və vəzifələri. Məhkəmə-kəndtəsərrüfatı ekspertizasının həll etdiyi məsələlər.

### **Ədəbiyyat:**

1. Sarıcalinskaya K.Q., Cavadov F.M., Mahmudov A.M., Əliyev B. Ə. «Məhkəmə ekspertizası». Dərs vəsaiti. Bakı, 2003.
2. Sarıcalinskaya K.Q. «Kriminalistika». Ali məktəblər üçün dərslik. Bakı, 1999.
3. Rossinskae E.R. «Sudebnae ekspertiza v uqolovnom, qrajdanskom i arbitrajnom proüesse». Moskva, 1997.
4. Belkin R.S. «Kriminalistika». Uçebnik dlə vuzov. Moskva, 2000.
5. Avergənova T.V., Rossinskae E.R. «Gnüklopediə sudebnoy gkspertizi». Moskva, 1999.
6. Cavadov F.M., Əfəndiyev E.M. «Məhkəmə ekspertizası qarşısında qoyulan sualların nümunəvi siyahısı». Bakı, 1998.
7. Rezvan S.V. «Podqotovka i naznaçenie gkespertizi po delam o zaqrəznenii atmosfernoqo vozduxa i vodoëmov». Volqoqrad, 1982.
8. Şləxov A.R. «Klassifikasiə sudebnix ekspertiz i tipizaüi ix zadaç». Moskva, 1977.
9. Dmitrienko T.M., Çaadaev S.Q. «Sudebnae (pravovaə) buxqalteriə». Uçebnik. Moskva.
10. Rzayev Q. «Mühasibat ucotu və audit». Dərs vəsaiti. Bakı, 2002.

## GİRİŞ

Müasir dövrdə dünyada ən mürəkkəb problemlərdən biri ətraf mühitin mühafizəsi problemidir. Ətraf mühitin mühafizəsi ilə əlaqədar dünyada bir sıra ictimai təşkilatlar və qurumlar fəaliyyət göstərir. Bununla əlaqədar dünya miqyasında, bir neçə dövlətlərin nümayəndələrinin iştirakı ilə seminarlar, konferensiyalar, simpoziumlar keçirilir.

Ümumiyyətlə, hər bir demokratik, inkişaf etmiş dövlətin əsas prinsiplərindən biri də ətraf mühitin mühafizəsidir. Ətraf mühitin mühafizəsi ilə dünyanın ən nüfuzlu təşkilatlarından biri olan BMT-nin fəaliyyətini xüsusi ilə qeyd etmək lazımdır.

Bizim respublikamızdə ətraf mühitin mühafizə ilə dövlət ekolojiya komitəsi məşğuldur. Ətraf mühitin mühafizəsi konstitusiya ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində ətraf mühitin, suyun, atmosferin və s. çirkəndirilməsi və ya pozulması ilə bağlı məsələlər müəyyən edən bir neçə normalar vardır.

Ətraf mühitin pozulması ilə əlaqədar cinayət işlərinin istintaqında ekoloji eksperizaların keçirilməsinə hər vaxt ehtiyac duyulur. Həmin ekspertiza demək olar ki, hər vaxt kompleks, yəni başqa növ ekspertizalarla yanaşı keçirilir. Bunlara misal olaraq məhkəmə-tibbi, məhkəmə-tibbi-radiometrik, fiziki, kimyəvi, texnoloji ekspertizalar növünü aid etmək olar. Demək istəyirəm ki, ekoloji ekspertizanın keçirilməsində bir yox, bir neçə xüsusi bilik sahələrinə müraciət etmək lazımdır.

Ekoloji ekspertizanın əsas vəzifəsi ətraf mühitin mühafizə qaydalarının pozulmasını, çirkəndirilməsinin səbəblərini, çirkənməyə məruz qalmış sahələri, vurulmuş maddi, mənəvi və fiziki zərərin ümumi miqdarnı, bu əməllərin törədilməsində cavabdeh olan şəxs və onların dairəsini müəyyənləşdirməkdən ibarətdir.

Qeyd etmək lazımdır ki, ekoloji ekspertiza cinayət işi üzrə ən mürəkkəb istintaq hərəkətlərindən biridir. Həmin ekspertizanın düzgün təsdiq edilməsi, keçirilməsi üçün materialların tam, hərtərəfli və obyektiv hazırlanması istintaqın nəticəsinə bir o qədər də müsbət təsir göstərir. Müasir dövrdə demək olar ki, ekoloji tədqiqatların nailiyyətlərindən bir o qədər də geniş istifadə edilmir.

Respublikamızda ümumi cinayətlərin dinamikasını götürdükdə ekoloji cinayətlər demək olar ki, onların çox cüz-i faizini təşkil edir. Bu, o demək deyil ki, bu növ cinayətlər törədilmir. Respublikamızda mövcud qanunvericiliyinin tələblərinə müvafiq olaraq biz onları aşkar etməli və törədilməsinin qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməliyik.

## **SUAL 1. MƏHKƏMƏ-EKOLOJİ EKSPERTİZASININ OBYEKTLƏRİ, QRUPLARI VƏ VƏZİFƏLƏRİ. MƏHKƏMƏ-EKOLOJİ EKSPERTİZASININ KECİRİLMƏSİ ÜCÜN MATERİALLARIN HAZIRLANMASI.**

***Ekologiya*** - bu, geniş yiğima malik anlayış olub kompleks xarakter daşıyır. Onun iqtisadi, texnoloci, tibbi, bioloci, inzibati təsərrüfat aspektləri mövjuddur. Ekologiyanın ən geniş istiqamətlərindən biri də ekoloci ekspertizadır.

Ekoloci tədqiqatın obyektləri - havanın, suyun, torpağın, floranın, faunanın nümunələri, texniki və texnoloci prosesi tənzimləyən sənədlər ola bilər.

Ekoloci ekspertiza bir qayda olaraq kompleks xarakter daşıyır. Ekspertiza komisyon şəkildə ekoloqlar, kimyaçılar, fiziklər, aqrotexniklər, məhkəmə-tibbi ekspertlər və başqa sahələrdə biliyə malik olan mütəxəssislər tərəfindən həyata keçirilir.

Qeyd etmək lazımdır ki, ekoloci ekspertizanın keçirilməsində tətbiq edilən metodlar çox genişdir. Buna misal olaraq qeyd etmək olar ki, yuxarıda adı çəkilən elmi biliklərin sahələrində möyjud metodlardan istifadə olunur. Ekoloci ekspertizanı başqa növ ekspertizalardan fərqləndirən əsas jəhət də onun kompleks xarakter daşımasıdır. Ekoloci ekspertizaların imkanları çox genişdir. Onlar anjaq jinayət işlərinin istintaqında deyil, mülki işlər üzrə də tə'yin oluna bilər. Ekoloci ekspertin rə'yini anjaq sübut kimi qəbul etmək düzgün olmazdı. Həmin ekspertizanın ən mühüm əhəmiyyəti ekoloci jinayətlərin qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Birinci sualda ekoloci jinayətlərin ən geniş yayılan növlərindən biri olan havanın, sututarların, torpağın çirkəndirilməsindən danışajağıq. Havanın, sututarların və torpağın çirkəndirilməsi dedikdə, biz suya, havaya və torpağa zərərli maddələrin və ya mikroorganizmlərin müəyyən edilmiş normadan artıq daxil olmasını başa düşürük.

Ekoloci jinayətlərin istintaqında keçirilən istintaq hərəkətlərindən ən mühümü ekoloci ekspertizanın tə'yin edilməsi və keçirilməsidir. İstintaq təjrübəsi göstərir ki, ətraf mühitin mühafizə qaydalarının pozulması ilə əlaqədar jinayət işlərinin istintaqında müstəntiq xüsusi bilik sahələrində fizika, kimya, təbabət, biologiya, texnologiya həll edilməsi tələb olunan geniş dairəyə malik suallarla qarşılaşır. Ətraf mühitin çirkənməsi müxtəlif səbəblərdən baş verə bilər.

Ekoloci ekspertizanın əsas vəzifələrindən biri də bu səbəbləri müəyyənləşdirməkdən ibarətdir.

Ekspert tədqiqatında müvəffəqiyət ekspertizaya təqdim olunan materialların keyfiyyətindən çox asılıdır.

Ekspertizanın keçirilməsi üçün zəruri materialların kifayət qədər seçilməsi və hazırlanması mühüm əhəmiyyət kəsb edir.

Həmin ilkin materialları aşağıdakı mənbələrdən almaq olar:

- jinayət işində olan müxtəlif xarakterli mə'lumatlar tədqiqatın predmeti ola bilər;

- ətraf mühitin mühafizəsini tənzimləyən normativ aktlar və xüsusi qaydalar-onları da öz növbəsində üç qrupa bölmək olar:

*a) ətraf mühitin mühafizəsini tənzimləyən normativ aktlar;*

*b) tikintinin layihələşdirilməsini və həyata keçirilməsini tənzimləyən aktlar;*

- təmizləyişi qurğuların, saxlanj yerlərin istismarını, zərərli qalıqların basdırılmasını və məhv edilməsini tənzimləyən aktlar;

- idarə, müəssisə və təşkilatlarda təmizləyişi qurğuların funksiyalarını, zərərli tullantıların məhv edilməsini tənzimləyən xüsusi qaydalar və təlimatlar.

İstehsalat müəssisələri təmizləyişi qurğuların fəaliyyəti, sanitər vəziyyəti, kanalizasiyanın tə'miri və s. haqqında sistematik olaraq metodik tövsiyələr və mə'lumatlarla tə'min olunur.

Havanın, suyun və torpağın çırkləndirilməsi ilə bağlı çoxlu materiallar təhlil edilir.

Həmin materialları iki qrupa bölmək olar:

1. Ekoloci jinayətin obyektlərinin vəziyyəti haqqında materiallar (layihə sənədləri, istehsalat qurğularının təhvil-təslim aktları, tə'mir və profilaktiki işlərin qeydiyyat curnalı, kanalizasiyaların sxemi, təmizləyişi qurğuların yerləşməsi sxemi, vəzifəyə tə'yin etmək haqqında idarə rəhbərliyinin əmrləri, nəzarət orqanları tərəfindən keçirilən yoxlamaların nəticələri və s. başqa sənədləri də aid etmək olar).

2. Sututarların, havanın və torpağın çırkləndirilməsini və həmin çırklənmənin baş vermə ehtimalını əks etdirən materiallar (xidməti tədqiqatlarının keçirilməsi haqqında aktlar, xəstəlik tarixindən çıxarış, vurulmuş maddi ziyan haqqında mə'lumat, ətraf mühitin çırkləndirilməsi haqqında yerli və ijjitmai təşkilatların mə'lumatları, havanın, suyun, torpağın, bitkilərin və heyvan jəsədlərinin nümunələri və s.).

Ətraf mühitin çırkləndirilməsi haqqında mə'lumat bir qayda olaraq, ilk dəfə yoxlama və ya nəzarət funksiyasını həyata keçirən orqanlar

tərəfindən daxil olur. Çox hallarda isə təqdim edilmiş materiallarda çatışmazlıqlar olur. Belə hallarda müstəntiq həmin çatışmazlıqların aradan qaldırılması və materiallara əlavələr etmək məqsədilə tədbirlər həyata keçirir.

Ekspertizanın keçirilməsi üçün hadisə yerinin baxışı protokolu mühüm əhəmiyyət kəsb edir.

### **Sututarların çirkənməsi faktları ilə əlaqədar hadisə yerinə baxış**

Baxışı tullantıların və ya çirkab suların çaya və gölə tökülmə yerlərində keçirmək lazımdır. Bu, baxışın aparılması ardıcılılığını asanlaşdırır. Baxış zamanı aşağıdakiların müəyyən edilməsi çox vajib əhəmiyyət kəsb edir:

- ☞ çirkənməyə mə'ruz qalmış sututarların sərhədi;
- ☞ suyun iyi, rəngi, lilliyi və əlavə maddələrin olması;
- ☞ sututarlarda və onun ətraflarında yerləşən nəqliyyat vasitələrinin, tikililərin, binaların yerləşməsi;
- ☞ əgər suda və sahildə ölmüş heyvan jəsədləri və balıqlar varsa, onların sayını müəyyənləşdirmək.

Əgər çirkab suların bilavasitə müəssisədən axmasını müəyyən edərsə, onda müstəntiq axarın uzunluğunu, axan suyun qalığını, həmin yerin relyefini, suyun istiqamətini protokolda qeyd etməlidir.

Kanalizasiya xətlərinin təmizləyiji qurğularının müayinəsi zamanı onların quruluşu, tikililərin, detalların, süzgəjlərin və s. vəziyyəti haqqında tam mə'lumat qeyd olunmalıdır.

Mütəxəssisin köməyi ilə müstəntiq qurğuların konstruksiyası, süzgəjin növü, ölçüyü yoxlama jihazlar, aparatlar, axar suların süzgəjə verilməsi və s. xüsusiyyətlər haqqında protokolda qeydlər aparır.

Sututarların çirkəndirilməsi faktları ilə əlaqədar kommunal zibilliklərin, zərərli tullantıların saxlanması, yiğilması üçün saxlanj yerlərin, süzgəj sahələrin müayinədən keçirilməsinə çox hallarda ehtiyaj duyulur.

### **Nümunələrin götürülməsi:**

Nümunələrin götürülməsi üsulu onların növündən və tə'yinatından asılıdır. Sanitar-mikrobioloci tədqiqatlar üçün suyun nümunəsi sterilə edilmiş şüşə butulkaya götürülür. Mikrobioloci tədqiqat üçün götürülmüş su nümunəsi beş saatdan gej olmayıaraq tədqiq olunmalıdır.

Fiziki-kimyəvi tədqiqatlar üçün suyun nümunəsi əvvəljədən həmin su ilə yaxalanmış şüşə butulkaya götürülür. Beləliklə, götürülən suyun, şüşə butulkada qalmış su ilə qarşımıası ehtimalı aradan qalxır. Sututarlardan

suyun nümunəsinin götürülməsi üçün barometr və ya təmiz şüşə butulkalardan istifadə olunur.

Əgər nümunə götürülən yerdə şüşə butulkanın sınması ehtimalı varsa, onda onu başqa, yəni bərk materialdan ibarət həjmlı (qabla) götürmək lazımdır. Əgər suyun nümunəsini dərin qatlardan (belə hallarda suyun qarışdırılması zəruriyyəti meydana çıxarsa) götürülməsi lazımlı gələrsə, onda xüsusi tə'yin edilmiş barometrlərdən istifadə edilir.

Suyun nümunəsinin götürülməsində bir neçə taktiki qaydalara riayət etmək lazımdır:

- ☞ əvvəljə mikrobioloci sonra başqa tədqiqatlar üçün nümunələr götürmək;
- ☞ küləyin istiqamətini müəyyənləşdirmək;
- ☞ nümunə götürməzdən əvvəl suyun və havanın temperaturunu ölçmək.

**Çaylardan və bulaqlardan** suyun nümunəsi hər iki sahildən, suyun səthindən və axar suyun çaya tökülen yerlərindən götürülür. Belə hallarda suyun sür'əti, çayın relyefi və s. əlamətləri qeyd edilir.

**Sututarlıarda** suyun nümunəsi 0,25-0,5 - 1 km məsafədə suyun axarı istiqamətində götürülür. Hər bir yuxarıda göstərilən hallarda nümunə bir neçə nöqtədən götürülür.

**Qarın nümunəsi** ən qalın təbəqələrdən, buzun nümunəsi isə bir neçə yerdən götürülür. Qar və buzun nümunələrini götürərkən, onları kənar hissəjiklərdən təmizləmək lazımdır.

Bə'zi hallarda isə nümunə üçün ölmüş və diri balıqların götürülməsi zəruriyyəti meydana çıxır.

Kimyəvi-toksikoloci tədqiqatların aparılması üçün diri və ya təzə ölmüş balıqların (hər növdən 5-dən az olmayıaraq) nümunələri götürülür. Əgər göstərilən nümunələri tədqiqata tez bir vaxtda təqdim etmək qeyri-mümkündürsə, onda onları spirit-rektifikat vasitəsi ilə konservasiya etmək lazımdır. Konservasiya üçün başqa maddələrdən istifadə etmək olmaz.

Radiometrik və radiotexniki tədqiqatlar üçün torpağın nümunəsi 10x10 sm dərinliyi 5 sm ölçüdə olan hissələrlə götürülür. Nümunə götürülən yerlərin səthindən əvvəljə bitki örtüyü təmizlənir. Götürülmüş nümunələr bitki köklərindən azad olunur. Hər bir nümunə lazımı qeydiyyatlarla tə'min olunur.

Əkin sahələrindən isə torpağın nümunəsi əkin təbəqəsi dərinliyi qalınlığında ləkələrdən götürülür.

Atmosferin çırklənməsi ilə əlaqədar nümunələrin götürülməsi hadisə yerinə baxış ilə paralel həyata keçirilir. Belə hallarda hadisə yerinin

müayinəsi çırklənmə mənbəyindən 2 km-dən 10 km-ə qədər radiusda olabilir.

Atmosferdə zəhərli maddələrin yayılması həmin yerin topoqrafik xüsusiyyətlərindən, yüksəkliklərin, meşənin olması və küləyin istiqamətindən asılıdır.

### **Nümunənin götürülməsi:**

Baxışın əvvəlində havanın, suyun, torpağın, bitkilərin nümunəsi götürülür. Götürürlən maddələrin miqdarı ekspertizanın keçirilməsi üçün kifayət qədər olmalıdır.

Havanın nümunəsi aspirasiya üsulu ilə götürülür. Hava xüsusi hazırlıq vasitəsi ilə sorulur. Sorulan hava xüsusi hazırlanmış patronlarda udulur və onun tərkibində olan maddələr patronun daxilində olan xüsusi süzgəj təbəqələrdə qalır. Sorulmuş havanın həjmi və onun aspirasiya müddəti mütəxəssis tərəfindən müəyyən edilir. Havanın nümunəsi yer səthində 0,5-1,5 m hündürlükdə götürülür. Zəruri hallarda isə havanın nümunəsi çırkləndirmənin mənbələri olan qurğuların və mexanizmlərin hündürlüyü səviyyəsində götürülür.

Ətraf mühitin zəhərlənməsi heyvanların zəhərlənməsi və ya ölümü ilə nətijələnib, onda müəyyən tədbirlər həyata keçirilir.

Belə hallarda ekspert tədqiqatı üçün iri buynuzlu heyvanların mə'də-bağırsaq traktı, 0,5 kq çəkidə jiyəri, xırda heyvanlarda isə jiyəri bütöv, bir böyrəyi, ürəyin qanlı hissəsi, 200 ml qan və beyin götürülür.

Xəstə heyvanlardan isə qusma kütlələri, mə'dədə olan qalıqlar (zod vasitəsi ilə), nəjis və sidik qalıqları götürülür. Əgər heyvanların zəhərlənməsinin səbəbi yemdən, komikormadan və s. olarsa, onda yemin nümunələri tədqiqat üçün götürülür.

Ümumiyyətlə, zəhərlənmiş heyvanların histoloci tədqiqatı keçirilir. Patoloci dəyişikliyə mə'rüz qalmış orqanlar ekspertizaya göndərilir. Üzərində olan qeydiyyatda ormanın adı, sayı, heyvanın növü, heyvanın ölən və yarılan günü və onun məxsus olduğu şəxs haqqında mə'lumat əks olunur.

Bə'zi hallarda bitkilərin nümunələrinin götürülməsinə ehtiyaj duyulur. Yarpaq şəklində tərəvəzlər və otların nümunələri köksüz götürülür. Ağajların yarpaqları və meyvələri dörd tərəfdən yuxarıdan aşağı istiqamətdə hər tərəfdən götürülür. Götürülmüş nümunələrin sayı və miqdarı prosesdə iştirak edən mütəxəssis-aqronom və ya botanikacı tərəfindən müəyyənləşdirilir.

## ***EKOLOCI EKSPERTİZANIN TƏ'YİN EDİLMƏSİ VƏ HƏMİN EKSPERTİZADA HƏLL EDİLMƏSİ TƏLƏB OLUNAN SUALLAR.***

Ekoloci ekspertiza tə'yin edilməsi haqqında qərar üç hissədən ibarətdir. Qərarın təsvir hissəsində baş vermiş ekoloci jinayət haqqında qısa mə'lumat verilir. Həmin hissədə bilavasitə ekspertizanı tə'yin edən şəxsi maraqlandıran və həlli üçün xüsusi biliklərin tələb olunduğu məsələlər eks etdirilir. Qeyd etmək lazımdır ki, ekspertizanın əsas məqsədi öz eksini təsvir hissəsində tapmalıdır. Təsvir hissəsinə müvafiq olaraq nətijə hissəsində suallar formalaşır. Ekspert qarşısında qoyulan sualların dairəsi də təsvir hissəsindən irəli gəlir. Nətijə hissəsində suallardan başqa ekspertə təqdim olunan materialların dairəsi də eks olunur.

Birinci sualda ekspertə təqdim olunan materiallar haqqında mə'lumat verilir. Həmin materiallara müxtəlif sənədlərin nümunələri, heyvan jəsədləri, diri və ölmüş balıqlar, bitki nümunələri və s. aid etmək olar. Ekspertizanın effektivliyi onun təşkilindən asılıdır. Təşkilati məsələlər isə müstəntiqin biliyi, bajarığı, iş təjribəsi ilə sıx əlaqədardır.

Ətraf mühitin çırkləndirilməsi faktı ilə əlaqədar tə'yin olunan ekspertizaları obyektindən asılı olaraq bir neçə qrupa bölmək olar:

*Birinci qrup* - bu, insanların, heyvanların və bitkilərin vəziyyətinin ekspertizasıdır. Belə hallarda ekspert-bioloqlar, həkimlər, baytarlar, ixtioloqlar, sanitar-gigiyena sahəsində olan mütəxəssislər iştirak edə bilər. Onlar bilavasitə ətraf mühitin çırkləndirilməsi nətijəsində insan səhhəti üçün yaranmış mənfi halların tibbi-bioloci səbəblərini müəyyən edirlər. Bu qrupa tibbi, ixtiolog, biolog, baytarlıq, sanitar-gigiyena ekspertizaları aiddir.

*İkinji qrup* - çırkləndirmə mənbələriin, təmizləyiji süzgəjlərin, tikililərin, qurğuların texniki-texnoloci vəziyyətini müəyyən etmək üçün tə'yin olunan ekspertizalardır. Bu qrupa texnoloci tikinti, hidrotexniki, sanitar-texniki ekspertizaları da aid etmək olar.

*Üçüncü qrupa* - istehsalat mənşəli maddələrin, predmetlərin fiziki və kimyəvi tərkibinin dəyişməsi nətijəsində əmələ gələn izlərin tədqiqini aid etmək olar. Bunlara kimyəvi, trasoloci, metalloqrafik, fiziki-texniki ekspertiza-ları misal göstərmək olar.

Bundan başqa qeyd emək lazımdır ki, radioaktiv çırkləndirmə müəyyən növ bitkilərin və ya heyvanların məhv edilməsi, torpaqda düzgün bejərmə, kultivasiya və qorunması işlərinin düzgün aparılması, ətraf mühitin mühafizə qaydalarının pozulması faktları ilə əlaqədar ekoloci ekspertiza tə'yin oluna bilər.

Ekoloci ekspertizada aşağıdakı təqribi göstərilmiş suallar həll oluna bilər:

1) Ətraf mühitə hansı ziyan vurulub, onun xarakteri və miqyası. Ətraf mühitin mühafizə qaydalarının pozulmasına yol verilibmi?

2) Bu müəssisədən istehsalat prosesi nətijəsində əmələ gəlmış zərərlə maddələrin və tullantıların konsentrasiyası qəbul edilmiş normadan nə qədər artıqdır? Hava, su və torpaq üçün zərərlə maddələr qəbul edilmiş konsentra-siyadan nə qədər artıqdır?

3) Bu obyektdə şəxslər, ərazi üçün qəbul edilmiş dozadan artıq nə qədər şüalanma vardır (rentgen, qamma-şüalar və s.)?

4) İstehsalatın təşkili radiasiya təhlükəsizliyinin tələblərinə javab verirmi?

5) Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına imkan olubmu və bu, nədən ibarətdir?

Ətraf mühitin mühafizə qaydalarının pozulmasına sövq edən hallar hansılardır?

#### **a) *məhkəmə ekoloci ekspertizaları ilə yanaşı başqa növ ekspertizaların keçirilməsi xüsusiyyətləri:***

Yuxarıda qeyd etdi ki, ekoloci ekspertiza kompleks xarakter daşıyır. Yəni ekoloci jinayətlərin istintaqında bir neçə bilik sahələrində həlli tələb olunan suallarla qarşılaşır. Üçünjü sualda ekoloci ekspertizanın aparılması ilə yanaşı başqa növ ekspertizalar da tə'yin edilir. Gəlin indi həmin ekspertizaların növlərinin məqsədlərini və həll olunan sualları aydınlaşdırıraq.

#### **Məhkəmə-tibbi ekspertiza:**

Ətraf mühitin mühafizə qaydalarının pozulması insanların tələfatı və xəstələnməsi ilə nətijələnibse onda xəstəliyin və patoloci dəyişikliklərin səbəbləri müəyyənləşdirilir. Ekspert aşağıdakı sualları həll edir:

☞ Bu xəstəlik zəhərlənmənin nətijəsidirmi, onda hansı maddə nə doza ilə zəhərlənmə baş verib;

☞ Zəhərlənmə hansı zəhərlənmə növünə aiddir (kimyəvi, bakterioloci və s.);

☞ Ölümün səbəbi nədir?

☞ Zərərçəkənin əmək qabiliyyətinin itirilməsi səbəbləri;

☞ Zərərçəkəndə olan bədən xəsarətlərinin dərəjəsi;

☞ Zərərli maddələrin orqanizmə daxil olunma yolları (tənəffüs zamanı, dəridən, meyvə-tərəvəzin qəbul edilməsində və s.).

**Kompleks tibbi-bioloji ekspertizanının** vəzifəsi isə insanın müəyyən yeyinti məhsullarından zəhərlənməsi, onun xarakteri, inkişafı və mikro-organizmlərin inkişaf şəraitini müəyyənləşdirməkdən ibarətdir.

### **Tibbi-radiometrik ekspertiza:**

Tibbi-radiometrik ekspertiza-ətraf mühitin radioaktiv maddələrlə zəhərlənməsi faktı ilə əlaqədar tə'yin olunur və aşağıdakı sualları həll edir:

- ☞ xariji şüalanmanın mənbəyi və xarakteri;
- ☞ radioaktiv maddə hansı növə aiddir?
- ☞ şüalanma nətijəsində alınmış xəsarətin xarakterinin dərəjəsi.

### **Baytarlıq ekspertizası:**

Ev və çöl heyvanlarının xəstəliyinin və ölümünün səbəblərini müəyyənləşdirmək üçün tə'yin olunur. Aşağıdakı sualları həll edir:

- ☞ heyvanın xəstələnməsinin və ölümünün səbəbləri;
- ☞ heyvanların zəhərlənməsinə səbəb nə olmuşdur?

### **İxtiologici ekspertiza:**

Bu, balıqların zəhərlənməsi və ölmə faktları üzrə tə'yin olunur. Həmçinin onların suda yerləşən yem bazasının məhv edilməsi və ya məhv olunma gümanı yarandıqda tə'yin oluna bilər. İxtiologici ekspert qarşısında aşağıdakı sualları qoymaq olar:

- ☞ balıqların ölməsinin səbəbləri;
- ☞ hansı zəhərli maddələr və hansı konsentrasiyada balıqların ölməsinə səbəb olub?
- ☞ balıqların ölümünə, onların təbii tərkibinin və keyfiyyətinin dəyişməsinə kimyəvi maddələrin tə'sir müddəti nə qədərdir?
- ☞ bu müddət (dövr) ərzində balıqların ölümünə səbəb nə ola bilər?
- ☞ balıqcılıq təsərrüfatına vurulan maddi ziyanın miqdarı nə qədərdir?

### **Toksikologici ekspertiza:**

Toksikologici ekspertizanın vəzifəsi də balıqların ölümünün səbəblərini və insanın səhhətinə, sağlamlığına təhlükə yaradan amilləri müəyyənləşdirmək-dən ibarətdir. Həmin ekspertizada aşağıdakı suallar həll olunur:

- ☞ bu sututarlarda ətraf mühitin mühafizə qaydalarının pozulması müddəti ərzində hansı toksikologici şərait yaranıb?
- ☞ maddələrin nümunələrində insanların, heyvanların, xüsusi ilə balıqların səhhəti üçün təhlükəli maddələr varmı?

☞ suda yaşayanların ölümünü bir və ya bir neçə səbəb ola bilərmi?

**Kimyəvi ekspertiza** çirkənməyə məruz qalmış suda, havada, torpaqda zərərli maddələrin kimyəvi tərkibini müəyyənləşdirmək məqsədilə tə'yin olunur.

Kimyəvi ekspertizaya suyun, torpağın, havanın, ölmüş balıqların nümunələri təqdim oluna bilər.

Kimyəvi ekspert qarşısına aşağıdakı suallar qoyula bilər:

- ☞ təqdim edilmiş maddə nejə adlanır, onun tərkib və tətbiqi sahəsi;
- ☞ sututarlar bu maddə ilə çirkənibmi, əgər çirkənibsə, həmin maddənin mənbəyi;
- ☞ suda, torpaqda və sututarlarda aşkar edilmiş maddənin kimyəvi tərkibi;
- ☞ təqdim edilmiş maddə neft məhsullarına aiddirmi, əgər aiddirsə, onda neft məhsullarının hansı növünə aiddir?

**Texnoloci ekspertiza** bilavasitə ətraf mühitin çirkənməsində texnoloci proseslərin pozulması, təmizləyiji qurğuların düzgün istismar edilməməsini tə'yin edir.

Ekspertizanın keçirilməsi üçün ekspertə texnoloci proseslər ilkin layihə mə'lumatları, mexanizmləri qurğularının texniki vəziyyəti haqqında, məhsula və istehsalat tullantılarına olan tələblər, qeydlər, curnallar, laboratoriya tədqiqatlarının analizləri və s. haqqında mə'lumatlar təqdim olunur. Həmçinin şahidin ifadələri, texnoloci proseslərin yoxlama aktlarında təqdim olunur. Ekspert-texnoloqun qarşısında aşağıdakı suallar qoyulur:

- ☞ ətraf mühitin mühafizəsinin pozulmasına səbəb müəssisədə texnoloci prosesin pozulması olubmu?
- ☞ hansı səbəbdən istehsalat sututarlarının müvafiq təmizlənməsi keçirilmir;
- ☞ istehsalatda tətbiq edilən təmizləyiji süzgəjlər buraxılan məhsulun həjminə müvafiq qurulubmu?
- ☞ suyun istifadə edilməsinin texnoloci prosesinə nəzarət hansı metod və üsullarla həyata keçirilir? Bu şəraitdə nəzarət effektivdirmi?
- ☞ hansı şəraitdə təmizləyiji qurğuların iş prinsipi pozulub və ya saxlanılıb?

Hidrotexniki ekspertiza suyun istifadə edilməsi və zərərli suların hansı miqdarda axması proseslərini müəyyənləşdirmək məqsədilə tə'yin olunur. Ekspert qarşısında aşağıdakı suallar qoyulur:

- ☞ müəssisənin su kommunikasiyası, sutəmizləyiji qurğularının sxeminə və su tə'minetmə sisteminin layihəsinə uyğun gəlirmi?

☞ müəssisədə olan kommunikasiyaların hidrotexniki vəziyyəti və onların sutəmizləyişi qurğuların norma və fasiləsiz iş fəaliyyətini tə'min etmə qabiliyyəti;

☞ müəssisədə su kommunikasiyalarının sıradan çıxması nətijəsinin və həmin nətijənin aradan qaldırılması prosesində hidrotexniki qaydalara riayət olunubmu?

Belə hallarda kompleks hidrotexniki və kimyəvi tədqiqatların aparılması da mümkündür.

Ekspertə kanalizasiya xətlərinin sxemi, planı və nasosların yerləşdiyi sahələr, laboratoriya tədqiqatlarının analizləri və s. materiallar təqdim oluna bilər.

*Aqrotexniki ekspertiza* zərərlə sularla kənd təsərrüfatı sahələrinin çirkənməsi faktları ilə əlaqədar tə'yin olunur:

- ☞ kənd təsərrüfatı əkinlərinin zədələnməsinin səbəbi nədir?
- ☞ mineral maddələrin və zəhərli kimyəvi maddələrin daşınması, saxlanması və istifadə olunması qaydalarına riayət edilibmi?
- ☞ əkin sahələrinin suvarılması zamanı aqrotexniki qaydalara riayət edilibmi?

Sanitar-gigiyenik ekspertizanın tə'yin edilməsinin məqsədi istehsalat müəssisələrində, onun ayrı-ayrı sexlərində sanitar-gigiyena qaydalarına riayət olunmasını müəyyən etməkdən ibarətdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulur:

- ☞ atmosferin bilavasitə çirkənməsinin səbəbləri;
- ☞ havanı çirkəndirməkdən mühafizədə hansı sanitar-gigiyena qaydaları pozulmuşdur?
- ☞ kənd təsərrüfatına dəyən ziyanın qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilməli idi?

Ətraf mühitin pozulması nətijəsində atmosferə, meşəyə, kənd təsərrüfatı və vəhşi heyvanlara ziyan vurulduğda kompleks aqrotexniki, torpaqsünsəsliq və baytarlıq ekspertizaları tə'yin edilir.

**Texniki-texnologici ekspertizalar** istehsalat tullantıları, onların təmizlənməsi və xüsusi aparatlardan istifadə olunması ilə əlaqədar yaranmış məsələləri həll etmək üçün tə'yin olunur. Hər iki növ ekspertizanın kompleks şəkildə tə'yin edilməsi texnologianın pozulmasını, tullantıların təmizləyişi qurğuların istismarı qaydalarının pozulması hallarının tam, vaxtında aradan qaldırılmasına imkan verir. Ekspertizada aşağıdakı suallar həll olunur:

- ☞ qaztəmizləyişi texnologiya buraxılan məhsulun həjminə uyğundurmu?

☞ qurulmuş qurğular bu texnoloci reqlamentdə ixraj olunan qazların tozdan və zəhərli maddələrdən müəyyən edilmiş normalara uyğun olaraq təmizlənməsini tə'min edə bilərmi?

***Məhkəmə toksik-ekoloci ekspertizası qarşısında qoyulan suallar:***

- ☞ təqdim olunan obyektdə müəyyən kateqoriya maddələr vardırımlı, əgər varsa, onların konkret adları nejədir?
- ☞ obyektə təqdim olunan maddə nə qədərdir və onun qatılığı müəyyən olunmuş normaları aşırımı?
- ☞ təqdim olunmuş maddə zəhərli maddələr kateqoriyasına aiddirmi, gər belədirse, onda hansı zəhərli maddələr sinfinə aiddir və onun konkret adlandırılması nejədir?
- ☞ müqayisə olunan maddələr eyni jinsə mənsubdurmu və həmin maddələr eyni qrupa aiddirmi?
- ☞ aşkar edilmiş maddə və konkret yerdə olan maddə, eyni bir maddənin hissələridirmi?
- ☞ göstərilən maddənin tətbiqi sahəsi nejədir?
- ☞ aşkar edilmiş maddə hansı istehsal məhsuludur?
- ☞ maddə hansı şərtlərlə saxlanmalı, daşınmalı və tətbiq olunmalıdır?
- ☞ göstərilən maddənin saxlanma şərtləri, ondan istifadə ilə əlaqədə müəyyən olunmuş qaydalara uyğundurmu?

## **SUAL 2. MƏHKƏMƏ-İQTİSAD EKSPERTİZASININ PREDMETİ, QRUPLARI VƏ VƏZİFƏLƏRİ. MƏHKƏMƏ-İQTİSAD EKSPERTİZASININ HƏLL ETDİYİ MƏSƏLƏLƏR.**

Məhkəmə iqtisad ekspertizası dedikdə, ibtidai araştırma və məhkəmə baxışı zamanı təhqiqatçı, müstəntiq və məhkəmənin qərarı əsasında JPM-nin tələblərinə əsasən iqtisadi sahələrdə xüsusi biliyə malik olan şəxsin rəyinin alınması başa düşülür.

*Məhkəmə iqtisad ekspertizalarının predmetini iqtisadiyyatın planlaşdırılması, təşkili, inkişafı, onun nətijələri ilə əlaqədar rəsmiləşdirilmiş sənədlər, mühasibat sənədlərində, registrlərində əks olunmuş və ibtidai araşdırında, məhkəmə baxışında ekspert-iqtisadçılar tərəfindən tədqiq olunmuş və əsasında rəy verilmiş materiallar təşkil edir.*

*Məhkəmə-iqtisadi ekspertizalarının predmetinə aid olan təzahürlər aşağıdakı əlamətlərləxarakterizə olunur:*

Onlar təsərüffat fəaliyyəti ilə bağlıdır, onlar təsərüffat uçotunda əks olunurlar onların hüdudları müstəntiqin və məhkəmənin qoyduğu suallarla məhdudlaşır, onlar əsasında mühasibat uçotu və iqtisadiyyat sahəsində mütəxəssislər tərəfindən rəy verilir.

### ***Məhkəmə iqtisad ekspertizası sinfi.***

#### **Məhkəmə- mühasibat ekspertizası qrupu.**

Növləri və növdaxili ekspertizalar çoxluğu:

**A. Xalq təsərrüfatının müxtəlif sahələrində və ijtimai təşkilatlarda mühasibat əməliyyatlarının və sənədlərin tədqiqi:**

a) təsərrüfat hesablı sənaye müəssisələrində mühasibat əməliyyatlarının tədqiqi;

b) büdjə təşkilatlarında mühasibat əməliyyatlarının tədqiqi;

v) fermer təsərrüfatlarında və müxtəlif təsərrüfat birliklərində mühasibat əməliyyatlarının tədqiqi;

q) tijarət müəssisələrində mühasibat əməliyyatlarının tədqiqi;

d) tikintidə və xalq təsərrüfatının digər sahələrində mühasibat əməliyyatlarının tədqiqi.

**B. Statistik hesablama sistemləri və elektron-hesablama maşınları vasitəsilə aparılan mühasibat qeydiyyatlarının tədqiqi:**

1. Məhkəmə- plan-maliyyə-iqtisadi ekspertiza qrupu:  
(müəssisələrin istehsalat-maliyyə planlarının, smetaların, qrafiklərin, xammal və əmək ehtiyatlarının istifadəsi və normalaşdırılmasının, kreditverijiliyin, maliyyələşdirmə vəziyyətinin analizi).
2. Məhkəmə-iqtisad-texnoloci ekspertizası qrupu (texnoloci-sənaye istehsalının vəziyyətinin analizi, rentabelliyin və effektivliyin öyrənilməsi).
3. Təsərrüfat fəaliyyətinin məhkəmə-iqtisadi ekspertizası qrupu (gəlir və məsrəfin tə'yini, saziş öhdəliklərinin yerinə yetirilməsinin, xammal və material qoyuluşunun, məhsul buraxılışının əsaslandırılmasının, jərimələrin alınmasının və s. analizi).
4. Qiymət yaranmanın ekspertizası (satılan hazır məhsulun qiymətləndirilməsinin xüsusiyyətlərinin tə'yini).

### ***Məhkəmə-iqtisadi ekspertizalarının təşkili və keçirilməsi***

- Sübutların toplanması prosesində mütəxəssisin istintaq hərəkətlərində iştirakı
- Jinayət işlərinin istintaqın-da və məhkəmə baxışında sənədli təftişlərin və auditor yoxlamalarının keçirilməsi

### ***Məhkəmə-iqtisad ekspertizaların növləri***

- Məhkəmə-mühasibat ekspertizası
- Məhkəmə-maliyyə kredit ekspertizası
- Əməyin-səmərəliyi ekspertizası
- Məhkəmə iqtisad-statistik ekspertizası
- İqtisad-texnoloci ekspertizaları (*kompleks iqtisad ekspertizaları*)
- Məhkəmə əmtəəşunaslıq ekspertizası
- Məhkəmə plan-iqtisad ekspertizası

### ***Ekspert-iqtisadçı tərəfindən tədqiq olunan obyektlər***

- Sənədli-təftiş, auditor və vergi yoxlamaları, həmçinin məhkəmə-iqtisad ekspertizaları aparıllarkən öyrənilən obyektlər :
- 1.Plan-lahiyyə və onların maliy-yələşmələri ilə bağlı sənədlər, İlkin uçot sənədləri, əməliyyat uçotu və qeyri-rəsmi uçot sənədlərində olan məlumatlar.
  - 2.Sintetik və analitik uçot registrlərindəki məlumatlar, İnventarizasiya materialları, auditor yoxlamalarının rəyləri.

- *Yalnız məhkəmə-iqtisad ekspertizaları keçirilən zamanı öyrənilən obyektlər :*

1. Sənədli təftiş və vergi yoxlamalarının aktları, Digər sahələr üzrə keçirilmiş ekspert rəyləri, İlkin sənədlərdə olan məlumatları-nın uçot registrində işlənilməsi (mühasibat yazılışı və s.)
2. Sənədlərin götürülməsi barədə protokollar və onların jinayət işinə əlavə edilməsi barədə qərarlar, yiğjam uçot sənədləri, təqsirləndirilən və şübhəli şəxslərin, şahidlərin dindirmə protokolları, həmçinin üzləşdirmə, axtarış və digər istintaq hərəkətlərinin protokolları.

### **Məhkəmə-mühasibat ekspertizası qarşısında qoyulan suallar:**

1. Aşkar edilmiş çatışmazlığını və artıqlığın dəqiqliğin məbləğinin, əmələ gəlmə vaxtının müəyyən edilməsi, həmçinin həmin dövrdə işləmiş maddi-məsul şəxslərin dairəsinin araşdırılmasına yönəlmüş suallar.
2. Yoxlanılan müəssisədə mühasibat uçotunun düzgün təşkilini, təsərüffat əməliyyatlarının düzgün qeydiyyatını, uçotun dürüst olmasının yoxlanılmasına yönəlmüş suallar.
3. Maddi-məsul şəxs tərəfindən mühasibat-lığa və müfəttişə təqdim edilmiş sənəd-ələrinin qəbul edilməməsinin düz-günlüyünü yoxlamağa yönəlmüş suallar.
4. Müəyyən şəxslərin jinayətkar hərəkətləri nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsinə yönəlmüş suallar.
5. İş üzrə keçirilmiş digər ekspertizaların rəylərinə, şahidlərin və digər maddi-məsul şəxslərin ifadələrinə əsaslanaraq iştirakçılar tərəfindən əlavə alınmış pul məbləğinin nə qədər olmasını, qeyri-qanuni hazırlanmış məhsulun və s. müəyyən edilməsi ilə əlaqədar ekspert-mühasib qarşısında mürəkkəb hesablamaların aparılması ilə əlaqədar suallar.
6. Vəzifəli və maddi-məsul şəxslərdən götürülmüş qara-lama qeydlərində aşkar edilmiş məbləğlərin mühasi-bat uçotunda olan məbləğlərlə tutuşdurulmasına yönəlmüş suallar.
7. Jinayətlərin törədilməsinə əlverişli şəraitin yaradılmasına köməklik göstərən halların müəyyən edilməsinə və onların aradan qaldırılması üçün tədbirlərin görülməsinə yönəlmiş suallar.
8. Jinayətlərin törədilməsinə əlverişli şəraitin yaradılmasına köməklik göstərən halların müəyyən edilməsinə və onların aradan qaldırılması üçün tədbirlərin görülməsinə yönəlmüş suallar.

9. Mühasiblər tərəfindən buraxılmış qanun pozuntularının mahiyyətini müəyyən etməsinə yönəlmüş suallar.
10. Əvvələr keçirilmiş inventarizasi-yaların, təftişərin, auditor və vergi yoxlamalarının düzgün aparılmasını, mütəxəssislərin rəyləriin düzgün olub-olmama-sının yoxlanılmasına yönəlmüş suallar.

### **Vergi qanunverijiliyinin pozulması ilə əlaqədar keçirilən ekspertizalar**

1. Müəssisə üzrə vergi orqanları tərəfindən keçirilən yoxlamaların metodiki jəhətdən düz-günlüyünü müəyyən etmək.
2. Yoxlanılan dövr ərzində balans mənfəətinin düzgün hesablanmasına yönəlmüş suallar.
3. Yoxlamanın əhatə etdiyi dövrdə balans mənfəəti hesablanar-kən istehsalat məsrəf-lərinin maya dəyərinə düzgün daxil edilmə-sinə dair suallar.
4. Yoxlamanın əhatə etdiyi dövrdə yol fondu və digər sosial ayırmaların düzgün hesablanmasına yönəlmüş suallar.
5. Müəssisədə yoxlamani əhatə etdiyi dövrdə mənfəətin gizlədilməsi (azaldılması) faktlarının olmasını araşdırmaq, əgər belə faktlar mövjudursa, gizlədilmiş (azaldılmış) mənfəətin məbləğini müəyyən etməyə yönəlmüş suallar
6. Yoxlanılan dövrdə əlavə dəyər vergisinin düzgün hesablanmasına yönəlmüş suallar.
7. Vergilərin vaxtında ödənilməsi ilə əlaqədar maliyyə sanksiyaları tətbiq edilmişdirmi? Olunmuşdursa dövlət büджəsinə köçürülməli olan vəsaitin məbləğini müəyyən etməyə yönəlmüş suallar.
8. Yoxlanılan təsərüffat subyektlərində vergi qanunverijiliyində və dövlət qiymət intizamına əməl olunmasını təmin etməli olan şəxslərin dairəsini müəyyən etməyə yönəlmüş suallar.
9. Ödənilmiş vergi növlərinin məbləğinin nə dərəjədə düzgün hesablanması müəyyən etmək üçün suallar.
10. Yoxlamanın əhatə etdiyi dövrdə qiymət intizamına riayət olunmasını müəyyən etməyə yönəlmüş suallar.
11. Balans mənfəəti və məhsulun maya dəyəri hesablanarkən əmək haqqının maya dəyərinə daxil edilməsini yoxlamaq üçün suallar
12. Vergitutma obyektlərinin uçtdan gizlədilməsi hallarının olub-olmamasına yönəlmüş suallar.

Məhkəmə-əmtəəşunaslıq ekspertizası dedikdə istehlak malların standartlara uyğun olmasının, onların köhnəlmə faizinin, qiymətlərinin, harada və nejə istehsal olunmasının, dəymış ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə jinayət-prosesual məjələsinin tələblərinə müvafiq hüquq-mühafizə orqanlarının qərarı əsasında iqtisadi və texniki biliklərə malik mütəxəssislər tərəfindən aparılan tədqiqlərin rəyinin alınması başa düşülür.

### **Məhkəmə-əmtəəşunaslıq ekspertizasının obyektləri**

- Bütün növ sənaye malları və yarımfabrikatlar
- Hesab-faktura, yol-nəqliyyat qaimələri, qablaşdırma nişanları, keyfiyyət vəsiqələri
- Malların saxlanması, qablaşdırılması, daşınması və satışının sanitargigiyena normalara uyğun olması barədə sənədlər
- Ərzaq malları, qənnadı, ət-balıq, taxıl-un, süd, piy, meyvə-tərəvəz və sair məhsullar
- Nümunə götürmə protokolları, labarator analizlərin nətiyələri, mal qəbulu aktları və s.
- Tikintidə nəzarət-ölçmə aktları və həmçinin onun təşkilini xarakterizə edən digər
- sənədlər
- Dəymış ziyanın məbləğini müəyyən etmək üçün baxış protokolları, fotosəkillər, video-yazılıar
- Yol-nəqliyyat hadisələri zamanı nəqliyyatın zədələnməsi barədə tərtib edilmiş sənədlər

### **Məhkəmə-əmtəəşunaslıq ekspertizası qarşısında qoyulan suallar**

- İstehsal malların hər hansı bir vaxtda pərakəndə satış qiymətlərini müəyyən edilməsinə yönəlmüş suallar
- İstehsal malların istehsal yerlərinin, üsullarının müəyyən edilməsinə yönəlmüş suallar
- Malların istismar müddətindən asılı olaraq aşılamanın düzgün hesablanmasına yönəlmüş suallar
- İstelək malların istifadə üçün yararlı olub-olmamasını yoxlanılmasına yönəlmüş suallar

- Malların hansı növə aid olması və onların keyfiyyətinin müəyyən edilməsinə yönəlmış Suallar
- İstelak malların istifadə üçün yararlı olub-olmamasını yoxlanılmasına yönəlmış suallar
- İnvertarizasiya və təftiş aktlarında artıqlıq və çatışmamazlıqların nətijəsində dövlətə dəymmiş ziyanın məbləğinin müəyyən edilməsinə, həmçinin malların düzgün əvəzləşmələrini və təbii itkinin düzgün silinməsini müəyyən etməyə yönəlmış suallar

### **SUAL 3. MƏHKƏMƏ-KƏND TƏSƏRRÜFATI EKSPERTİZASININ PREDMETİ, QRUPLARI VƏ VƏZİFƏLƏRİ. MƏHKƏMƏ- KƏNDTƏSƏRRÜFATI EKSPERTİZASININ HƏLL ETDİYİ MƏSƏLƏLƏR.**

Məhkəmə kənd təsərrüfatı ekspertizası spesifik xüsusiyyətə, mürəkkəb tədqiq obyektinə malik olan bir sahədir. Obyektindən asılı olaraq məhkəmə kənd təsərrüfatı ekspertizası aşağıdakı əsas qruplara (jinslərə) bölünür:

- *məhkəmə baytarlıq ekspertizası;*
- *məhkəmə aqrobioloci ekspertizası;*
- *məhkəmə aqrotexniki ekspertizası.*

Məhkəmə baytarlıq ekspertizası məhkəmə kənd təsərrüfatı ekspertizası sinfinin ən geniş qrupu (jinsi) olub tədqiqatda həll edidilməli məsələlərdən asılı olaraq aşağıdakı növlərə ayrılır:

- *heyvan jəsədləri üzrə;*
- *heyvanların xəstələnmə və ölüm səbəblərinin araşdırılması üzrə;*
- *heyvanların saxlanması, qulluq edilmə, yemləmə və istismarının pis təşkili üzrə;*
- *heyvanların zəhərlənməsinin tədqiqi üzrə;*
- *heyvanlarda fiziki tə'sirlərdən baş verən xəstəlik və ölümün tədqiqi üzrə;*
- *baytarlıq işçilərinin öz vəzifə borjlarını yerinə yetirmələrilə bağlı məsələrin tədqiqi üzrə;*
- *heyvan mənşəli yeyinti məhsularının baytarlıq-sanitariya müayinəsi üzrə.*

Məhkəmə-baytarlıq ekspertizasının predmeti heyvanların ölümünə səbəb olmuş hadisələr, onların xəstələnməsi, zəhərlənməsi, habelə hadisənin baş verməsinə imkan verən şərait haqqında faktiki mə'lumatlardır. Bu ekspertizanın tədqiqat obyektinə infeksiyon xəstəliklərdən olmuş heyvanlar; zəhərlənmədən olmuş heyvanlar, fiziki tə'sirlərdən xəstələnmiş və olmuş heyvanlar; heyvan mənşəli yeyinti məhsulları aiddir.

#### **Heyvan jəsədlərinin ekspertizasına aid suallar:**

1. Heyvanın ölümünə səbəb nə olmuşdur (xəstəlik, zəhərlənmə, boğulma, baxımsızlıq, zədələnmələr, elektrik xəsarəti, istilik, donma və s.)?
2. Öləndən sonra jəsədin vəziyyəti dəyişibmi?

3. Heyvanın ölmənədən təxminən nə qədər vaxt keçib?
4. Heyvanın ölümünün tezləşməsinə hansı xariji amillər tə sir edə bilər və yaxud etmişdir (uzaq məsafləyə aparmaq, qovmaq, ajlıq, susuzluq və s.)?
5. Heyvan sağ ikən əvvəllər xəstəlik keçirmişdirmi, ölüm həmin xəstəliyin nətijsəsi ola bilərdimi?
6. Xəstə və yaxud ölmüş heyvanların saxlanması, qulluq edilmə, yemlənmə və istismarı düzgünmü təşkil edilib, əgər belə deyilsə, o nöqsanlar hansılardır?

**Heyvanların xəstələnmə və ölüm səbəblərinin  
arasdırılmasına dair suallar:**

1. Heyvandarlıq təsərrüfatında, onun ətrafında olan sahələrdə dezinfeksiya, meliorasiya və s. tədbirlər aparmışdırı, əgər aparılıbsa onların xəstələn-məsinə və ölümünə səbəb ola bilərdimi?
2. Güjlü tə sir edən və zəhərli dərmanların, dezinfeksiyaediji və başqa maddələrin təsərrüfata gətirilməsi, saxlanılması, buraxılması və istifadəsindəki hansı nöqsanlar xəstəlik mənbəyi və ölümün səbəbi ola bilər?
3. Təsərrüfatda yemlərin hazırlanma və saxlanması şəraiti nejədir, heyvanların xəstələnməsi və ölümü xarab olmuş yemlərdən baş verə bilərmi?
4. Xəstəliyin və ölümün qarşısını almaq üçün müalicə və profilaktika tədbirləri vaxtında və düzgünmü təşkil edilib (hansı dərmanlar işlədilib, sənəddə onların qeydiyyatı).
5. Heyvanların vəziyyəti imkan verirdimi ki, parazit (qurd) və s. xəstəliklərə qarşı mübarizə həmin vaxtda aparılsın, həmin tədbiri heyvanların fiziologiya vəziyyəti bərpa olandan sonra aparmaq olardımı?
6. Xəstəlik və ölümün baş verəsində baytarlıq qanunlarında pozğunluqlar olmuşdurmu, əgər olubsa nədən ibarətdir?

**Xəstəlik və ölüm hallarının infeksiyon xəstəliklərdən  
baş verməsinə və karantina aid suallar:**

1. Heyvanlar həqiqətənmi infeksiyon xəstəliklərdən ölmüş və yaxud xəstələnmişdir?
2. Xəstəlik və ya ölümün diaqnozunu tə'yin etmək və yaxud onu təsdiq edən sənəd.

3. İnfektion xəstəliyin təsərrüfatda yayılmasına səbəb nə olmuşdur? Heyvanlar kənardanmı yolu xub, yaxud təsrrüfatın özündə gizli formada olub?
4. Heyvanların saxlanması və yemlənmə şəraiti nejədir, mövjud şərait xəstəliyin yayılmasına səbəb ola bilərdimi?
5. Təsərrüfatda sağlam heyvanlardanmı təşkil olunmuşdurmu?
6. Xəstəliyin qarşısının alınması üçün epizootiya əleyhinə, müalijə-profilaktika, sanitar-zoogigiyena tədbirləri vaxtında və keyfiyyətli aparılmışdır mı?
7. Xəstəliyin yayılmasında heyvanlara qulluq edən şəxslər, zoobaytar işçiləri, müdürüyyət nöqsanlırlara yol veriblərmi? Əgər verilibsə xəstəliyin yayılmasında nə kimi rol olib?
8. Yoluxuju xəstəliyin heyvanlardan insanlara keçməsi üçün lazımi tədbirlər görülmüşdür mü? Əgər görülməyib, kim tərəfindən pozulub və onun səbəbi nədir?
9. Karantin tədbirləri düzgün təşkil edilibmi, pozğunluqlar omuşsa hansılardır?
10. Xəstə heyvanların təjrid edilməsində baytarlıq işçilərinin göstərişlərinə tam əməl edilmişdir mi, əks halda hansı pozuntular olumuşdur?
11. Ölmüş heyvanların jəsədlərinin toplanması, zərərsizləşdirilməsi və dezinfeksiya aparılmasında hansı pozuntulara yol verilmişdir?
12. Fermanın həyətinə təsərrüfatla əlaqəsi olmayan kənar nəqliyyat vasitələri, heyvanlar buraxılmışdır mı?
13. Fermada heyvanlara qulluq edən şəxslərin öz həyətlərində xəstəlik varmı və onlar təsərrüfatdakı heyvanlarla təmasda olmuşlar mı?
14. Müəssisə və xüsusi təsərrüfatlarda heyvanların kəsimi düzgün təşkil edilibmi?

**Xəstəlik və ölümün saxlanması, qulluq edilmə, yemləmə və istismarın pis təşkilindən baş verməsinə aid suallar:**

1. Heyvanların xəstəliyi, yaxud ölümü hansı səbəblərdən baş vermişdir (saxlanması, qulluq edilmə, yemləmə və istismarın pis təşkili)?
2. Heyvanların saxlanması, qulluq edilmə, yemlənmə və istismarı normativə uyğundur mu, uyğun deyilsə, pozuntular hansılardır?
3. Heyvanlarda arıqlama varmı, varsa, səbəbi nədir?
4. Heyvanın xəstələnməsi və ölümü yemin keyfiyyətsiz olmasındanmı, pis hazırlanmasından, yaxud yemləmə reciminin pozulmasından baş verib?

5. Heyvanların xəstəliyi, yaxud ölümü hansı yemlərlə yemlənmədən baş verib?
6. Malabaxan məs'ul şəxslər xəstəliyin, yaxud ölümün qarşısını ala bilərdimi?
7. Göstərilən xəstəliklərin qarşısının alınmasında sanitar-zoobaytarlıq tədbirləri vaxtında və düzgün görülmüşdürmü?
8. İşlək və məhsuldar heyvanların istismar recimi pozulmuşdurmu, pozulubsa, onlar nədən ibarətdir?
9. Heyvanın istismarı onun orqanizminin fiziologici vəziyyətinə uyğun olubmu, uyğun olmayıbsa, onda ölümə səbəb nə ola bilərdi (çox işlədilməsi, yaşa uyğun gəlməyən istismar və s.)
10. Heyvanların həddən artıq istismar edilməsi əlavə yemlə və istirahətlə bərpa edilməli idimi?

**Zəhərlənmə ilə əlaqədar xəstəliklərin tədqiqinə aid suallar:**

1. Heyvanların xəstəliyinin, yaxud ölümünü səbəbi zəhərlənmədirmi?
2. Əgər xəstəlik və ölüm zəhərlənmədən baş veribsə hansı zəhərdən baş verə bilər?
3. Zəhərli maddə orqanizmə hansı yolla daxil ola bilər (yemlə, su ilə, müalijə vaxtı və s.)?
4. Heyvanın zəhərlənmə nətijəsində ölümündən nə qədər vaxt keçmişdir?
5. Jəsəd yarıllarkən daxili orqanlarda nəzərə çarpan əlamətlər zəhərlənmə əlamətlərinə uyğundurmu, əgər belədirse, onlar hansı zəhərin tə'sir üçün xarakterikdir?
6. Heyvanların zəhərlənməsi müalijə-profilaktiki, dezinfeksiya, aqrotexniki və s. tədbirlərin həyata keçirilməsindənmi baş vermişdir, əgər belədirse, bu tədbirləri başqa maddələr və üsullarla aparamaq olmazdım?
7. Müxtəlif dərmanların, dezinfekiya maddələrinin, mineral gübrələrin və digər zəhərli maddələrin daşınması, saxlanması, buraxılması və istifadəsində zəhərlənməyə şərait yaranan pozuntular olmuşdurmu (eyni qab, yaxud maşında yem və zəhərli maddə daşınması, anbarda onların bir yerdə saxlanması və s.)?
8. Zəhərlənmə keyfiyyətsiz yemlərlə yemlənmədən baş verə bilərmi?
9. Zəhərlənmə pis zərərsizləşdirilmiş sənaye tullantıları ilə yemlənmədən ola bilərmi, əgər belədirse, onlar hansılardır (pambıq, üzüm və s.)?
10. Yem qalıqlarının, yemlərə qatılan maddələrin, suyun kompleks laborator müayinəsinin nətijələri nejə olmuşdur (kimyəvi, toxikologiči, botaniki, bakteriologi, bioloci və s.)?

**Fiziki tə'sirlərdən baş verən xəstəlik və ölümün tədqiqi (müxtəlif zədələnmələr, boğulma, yanma, donma, elektrik xəsarəti və s.) aid suallar:**

1. Heyvanın bədənində zədələnmə varsa onun xarakterik xüsusiyyəti hansıdır (növü, forması, ölçüsü, hansı nahiyyədir)?
2. Zədə heyvan diri olarkən, yaxud öldükdən sonra baş verib?
3. Zədə hansı növ alətlə edilib (küt, iti, batan və s.)?
4. Heyavnın ölümü aldığı zərbədən olmuşdur?
5. Ölüm zədə aldıqdan nə qədər vaxt keçdiqdən sonra baş verib?
6. Heyvanın bədənində nəzərə çarpan zədələnmənin ağırlıq dərəjəsi nejədir, təhlükəlidirmi, nətijəsi nejə ola bilər (işləməyə yararlığı və məhsuldarlığı itirməsi və s.)?
7. Heyvanın bədənində aşkar edilən zədələnmə heyvanların özləri tərəfindən edilə bilərmi?
8. Zədə almış heyvana vaxtında baytarlıq yardımı edilmişdirmi, edilmiş olsayıdı ölümün qarşısı alına bilərdimi?
9. Zədə almış heyvan öz dəyərini itirmişdirmi, çıxdaş ola bilərmi?
10. Vurulan zərbələr çoxdursa, onların ardıcılılığı nejə olmuşdur?
11. Ölüm nəqliyyat vastəsilə olub, belədirse hansı nəqliyyatla və onun hansı hissəsilə olub?
12. Zədələnmə odlu, yaxud soyuq silahlamı yetirilib?
13. Heyvan boğulmadanmı və yaxud başqa səbəblərdən olmuşdur (ip, zənjir və s.)?
14. Əgər zeyvana ip və s. oləndən sonra bağlanıbsa, onda ölümün səbəbi nə olmuşdur?
15. İplə (zənjirlə) boğulma zamanı boyunda əmələ gələn xarakterik boğulma izinin (ləkəsinin) xarakteri nejədir?
16. Boğulma tənəffüs yolunun yad jisimlə tıxanmasındanmı baş verib, belədirse, o, nədir?
17. Heyvanın ölümü suda boğulma nətijəsindəmi olub?
18. Heyvan öldükdən sonra suya atılmayıb ki?
19. Suda boğulmaya zədə və yaxud müəyyən xəstəliklər səbəb ola bilərmi?
20. Jəsəd suda təxminən nə qədər qalıbdır?
21. Ölüm tüstüdən boğulma nətijəsindəmi olub?
22. Ölüm yanlıq nətijəsindəmi, yaxud başqa səbəblərdənmi olub?

23. Yanıq nədən əmələ gəlib (oddan, qaynar mayedən və s.) onun dərəjəsini müəyyən etməli?
24. Jəsəddə yanıldan əlavə başqa xarici tə'sirlər varmı və onlar ölümə səbəb ola bilərdimi?
25. Ölüm donmadanmı olub, əgər belədirse, donmanın dərəjələrini müəyyən etməli.
26. Ölüm elektrik xəsarətindən olmuşdur, xəsarət bədənin hansı hissəsinə dəymışdır?
27. Zədə alan heyvan elektrik xəsarəti alarkən hansı vəziyyətdə olmuşdur, elektrik naqili toxunan sahələrdə iz qalmışdır mı?

**Baytarlıq işçilərinin öz vəzifə borjlarını yerinə yetirmələrilə bağlı məsələlərin tədqiqinə aid (diaqnozun düzgün qoyulmaması, müalijə və profilaktiki tədbirlər aparılanda heyvanların tələfatı, yardım zamanı buraxılan nöqsanlar, heyvan mənşəli yeyinti məhsullarına baytarlıq nəzarətində olan pozuntular və s.) aid suallar:**

1. Heyvanın xəstəliyinə baytarlıq işçiləri tərəfindən vaxtında və düzgün diaqnoz qoyulubmu, əgər səhv olubsa, o, nədən ibarətdir?
2. Müalijə, profilaktika və dezinfeksiya işləri düzgün aparılıbmı?
3. Tətbiq ediləcn müalijə vasitələrinin və dərmanların dozası düzgün, tə'limat əsasındamı işlədilib, harada qeyd edilib və hansı pozuntular olub?
4. Əgər baytar işçilərinin, müalijədə hərəkəti düz deyilsə, nejə olmalıdır, buraxılan nöqsan nə ilə nətijələnib və onun qarşısını almaq olardımı?
5. Çətin doğum zamanı heyvana vaxtında və düzgün yardım edilmişdimi?
6. Heyvanlarda bala salma omuşdurmu, olubsa onun səbəbi nə ola bilərdi?
7. Bala salmanın qarşısını almaq üçün hansı tədbirlər görülmüşdür, görülməyibsə, nə etməli idilər?
8. Bala ölü doğulmuşdur, yaxud doğulduğdan sonra ölmüşdür?
9. Boğaz heyvanlarda rektal müayinə (boğazlığın tə'yini) aparılmışdır, aparılmayıbsa, nə ilə nətijələnmişdir?
10. Qısırlığın qarşısının alınması üçün mayalanma, xüsusilə sün'i mayalanma nejə aparılmışdır, hansı baytarlıq qaydaları pozulmuşdur?
11. Heyvan mənşəli yeyinti məhsullarına (ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, bal və s.) baytarlıq zamanı hansı qanuni pozuntular olmuşdur?

**Heyvan mənşəli yeyinti məhsullarının baytarlıq-sanitariya müayinəsinə aid (müxtəlif növ heyvan ətinin fərqləndirilməsi, kəsilmiş və öldükdən sonra kəsilmiş heyvanların ətinin fərqləndirilməsi, heyvan mənşəli yeyinti məhsullarının saxtalaşdırılmasının müəyyən edilməsi və s.) aid suallar:**

1. Tədqiq edilən maddi mübutlar (jədək, jəmdəyin hissələri, dəri kəsiyi, tük, yun, lələk, peyin və s.) hansı növ heyvana məxsusdur?
2. Müayinə üçün göndərilən nümunə və hissəjiklərə görə heyvanın təxmini yaşıını, növünü, jinsini tə'yin etmək.
3. Tədqiq üçün göndərilən jəsəd yaxud jəmdəyin müxtəlif hissələri eyni heyvanamı məxsusdur, belə deyilsə, həmin hissələr hansı növ heyvana məxsusdur?
4. Tədqiq edilən sub məhsullar eyni heyvanamı aiddir, əgər belə deyilsə, hansı heyvana məxsusdur?
5. Tədqiq edilən ət sağlam, xəstə yaxud ölmüş heyvana məxsusdur?
6. Tədqiq edilən heyvan mənşəli yeyinti məhsulları saxtadırı, belədirse, nejə edilmişdir və nədən ibarətdir:
7. Tədqiq edilən yeyinti məhsulunun növü, kateqoriyası və s. keyfiyyət göstərijiləri düzgündürmü, əgər belə deyilsə, dövlət standartında hansı pozuntulara fol verilmişdir?
8. Kəsim zamanı baytarlıq qaydalarının pozulması hallarına yol verilibmi, əgər verilibsə, hansılardır, xüsusiylə bu nöqsanlar məhsulların infeksiya ilə yoluxmasına və zəhərlənməyə səbəb ola bilərdimi?
9. Baytarlıq-sanitariya qaydalarına riayət edilməsində buraxılan nöqsanlara kimlər javabdehdir?
10. Ət və ət məhsullarının orqanoleptiki, fiziki-kimyəvi və bakterioloci östərijiləri dövlət standartına uyğundurmu?
11. Süd və süd məhsullarının orqanoleptiki keyfiyyət göstərijiləri -yağlılığı, turşuluğu və sanitariya göstərijiləri standarta uyğundurmu?
12. Balıq və balıq məhsullarının keyfiyyət göstərijiləri standarta uyğundurmu, əgər belə deyilsə, hansı pozuntular olmuşdur?
13. Bal məhsulu saxtalaşdırılmayıb ki, təbii baldırımı, əgər saxtalaşdırılırsa, bu nədən ibarətdir?

***Ümumi suallar***

1. Heyvanlarda qısırlığın əsas səbəbləri nə olmuşdur (yemləmə, baxımsızlıq, xəstəliklər, hərəkətsizlik, mayalanma, müalicə və profilaktika tədbirlərinin pis aparılması, doğum şö'bəsinin olmaması, ginekoloci dispanzerizasiyanın, boğazlığının tə'yininin aparılmaması və s.)?

2. Qısırlığın qarşısını almaq üçün hansı tədbirlər və kim tərəfindən görülməli idi?
3. Yeni doğulmuş balaların çox tələf olmasının əsas səbəbləri nə olmuşdur (xəstəliklər, baxımsızlıqlar, balanın vaxtında mayalandırılmaması və s.)?
4. Körpə heyvanların xəstəliyi və ölümünün qarşısını almaq üçün hansı tədbirlər görülmüşdür və kim tərəfindən?
5. Doğulan balaların hesaba alınmaması halları olubmu? Olubsa, hansı yollarla edilib, burada javabdeh kimlərdir?
6. Satılan və yaxud başqa təsərrüfatlara verilən heyvanlarda gizli xroniki xəstəliklər və digər nöqsanlar olmuşdur (vərəm, brüselyoz, travmatik perikardit, dölsüzlük, dişləyən heyvanlar və s. nöqsanlar).
7. Göstərilən nöqsanları kim bilməli idi?
8. Heyvanların damazlıq keyfiyyətləri, jinsi, yaşı, cəkisi, məhsuldarlığı, döl qabiliyyətlərində hansı saxtakarlıqlara yol verilmişdir (bunlar əsasən başqa yerlərə satış zamanı olur)?
9. Heyvanlarda yaş qrupları düzgünmü aparılmışdır?
10. Heyvanların təsərrüfatlarda müxtəlif səbəblərdən məjburiyyət qarşısında kəs ilməsi və ölməsi nə dərəjədə düzgündür?
11. Məjburiyyət qarşısında kəsilən mal-qaranın mühasibat uçotu üzrə diri cəkisi enyi qrup və jinsdən dövlətə təhvil verilən heyvanların diri cəkisilə müqayisədə az göstərilməsi düzgündürmü?
12. Məjburi kəsilmiş heyvanların mühasibat uçotu üzrə diri cəkiləri kəsim aktında göstərilməlidir. Əgər göstərilməyibsə, ətin cəkisinin az göstərilməsi düzgündürmü?
13. Körpə buzovlarda ölüm faizinin çox olması nə ilə əlaqədardır, onun qarşısını almaq olardımı və burada javabdjeh şəxslər kimlərdir?

**Heyvandarlıq təsərrüfatlarında baytarlıq uçotuna aid suallar:**

1. Xəstə heyvanların qeydiyyatı curnalı (1 №-li forma).
2. Epizootiya əleyhinə tədbirlərin qeydiyyatı curnalı (2 №-li forma).
3. Rayonun (şəhərin) epizootik vəziyyətinin qeydiyyatı curnalı (3 №-li forma).

**Quşculuq təsərrüfatlarında baytarlıq uçotuna aid suallar:**

1. Quşların diaqnostik müayinə uçotu curnalı (4 №-li forma).
2. Quşculuq fabriklerində quşların pataloci-anatomik yayılmasının qeydiyyatı curnalı (5 №-li forma).

3. Quşçuluq təsərrüfatlarında epizootik vəziyyətin qeydiyyatı curnalı (6 №-li forma).
4. Quşlarda aparılan profilaktiki və məjburı peyvəndlərin qeydiyyatı curnalı (7 №-li forma).
5. Quşlarda aparılan müalijə işlərinin uçotu curnalı (8 №-li forma).
6. Quşçuluq təsərrüfatları kəsim sexində quş jəmdəklərinin baytar-sanitar ekspertizasının uçotu curnalı (9 №-li forma).
7. Quşçuluq təsərrüfatlarında dezinfeksiya, dezinfeksiya və deratizasiyanın uçotu curnalı (10 №-li forma).

**Baytarlıq laboratoriyalarının uçotuna aid suallar:**

1. Bakteriologı müayinə curnalı (12 №-li forma).
2. Virusologı müayinə curnalı (13 №-li forma).
3. Qanın serologı müayinəsi curnalı (14 №-li forma).
4. Hematologı (qan) müayinə curnalı (15 №-li forma).
5. Histologı müayinə curnalı (16 №-li forma).
6. Dəri və gön mə'mulatları nümunələrinin qara yaraya dair müayinəsi (17 №-li forma).
7. Heyvanların parazitar xəstəliklərə dair müayinəsi curnalı (18 №-li forma).
8. Yem və başqa materialların toksiko-mikologı müayinə curnalı (19 №-li forma).
9. Kimyəvi-toksikologı müayinə curnalı (20 №-li forma).
10. Biokimyəvi və laborator-kliniki müayinə curnalı (21 №-li forma).
11. Balıqçılıq təsərrüfatı su hövzələrində hidrokimyəvi və toksikologı müayinə curnalı (22 №-li forma).

**Ət-süd və yeyinti nəzarət stansiyalarının uçotuna aid suallar:**

1. Ət-süd və yeyinti stansiyalarında ət və yumurtanın baytarlıq-sanitariya curnalı (23 №-li forma).
2. Ət-süd və yeyinti kontrol nəzarət stansiyalarında süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasının uçotu curnalı (24 №-li forma).
3. Ət-süd və yeyinti nəzarət stansiyalarında bitki mənşəli yeyinti məhsullarının ekspertizası curnalı (25 №-li forma).
4. Balıq ekspertizası curnalı (26 №-li forma).

### **Nəqliyyat və sərhəd müəssisələrində baytarlıq**

#### **işlərinin uçotuna aid suallar:**

1. Nəqliyyat-baytarlıq sanitariya məntəqələrində heyvanların yoxlanılmasının qeydiyyatı curnalı (27 №-li forma).
2. Nəqliyyat baytarlıq-sanitariya məntəqələrində heyvan xammalının yoxlanılmasının qeydiyyatı curnalı (28 №-li forma).
3. Vaqon və gəmilərdə sanitar tədbirlərin qeydiyyatı curnalı (29 №-li forma).
4. Sərhəd baytarlıq nəzarəti məntəqələrinə daxil olan ixraj, idxlər və tranzit heyvanların uçotu curnalı (30 №-li forma).
5. Sərhəd baytarlıq məntəqələrində idxlər, ixraj edilən heyvan mənşəli məhsulların və heyvan yemlərinin yoxlanmasının qeydiyyatı curnalı (31 №-li forma).

#### **Heyvanların kəsimi, saxlanması, e`mali müəssisələrində və heyvan mənşəli məhsulların e`mali müəssisələrində baytarlıq tədbirlərinin uçotuna aid suallar:**

1. Gön-dəri xammalı müəssisələrində gön və dəri mə`mulatlarının ayrılması və onlarda baytarlıq tədbirləri aparılmasının uçotu curnalı (32 №-li forma).
2. Sallaqxanalarda kəsilməli heyvanların ət və ət məhsullarının baytarlıq-sanitar ekspertizası uçotu curnalı (33 №-li forma).
3. Ət kombinatlarının heyvandarlıq bazalarında heyvanların baytarlıq müayinəsi curanıl (34 №-li forma).
4. Ət kombinatları karantin və izolyatorlarında heyvanların xəstələnməsi, tullantılar və baytarlıq tədbirlərinin qeydiyyatı curnalı (35 №-li forma).
5. Ət kombinatlarında heyvanların (quşların) ət və ət məhsullarının baytarlıq-sanitar ekspertizası curnalı (36 №-li forma).
6. Ət kombinatlarında donuz jəmdəklərinin trixinelloskopiya uçotu curnalı (37 №-li forma).
7. Ət kombinatı laboratoriyalara müayinə üçün daxil olmuş nümunələrin qeydiyyatı curnalı (38 №-li forma).
8. Kəsiləsi heyvanların jəmdək və orqanlarının (jəsədlərin) bakteriloci müayinəsinin qeydiyyatı curnalı (39 №-li forma).
9. Kolbasa və kulinariya mə`lumatları, hisə verilmiş məhsullar, yarımfabrikatlar, yem ununun bakterioloci müayinəsinin qeydiyyatı curnalı (40 №-li forma).

10. Sterilizasiyadan sonra konservlərin bakterioloci müayinəsinin qeydiyyatı curanıl (41 №-li forma).
11. Ətin təzəliyinin müayinəsinin qeydiyyatı curnalı (43 №-li forma).
12. Heyvanların təsərrüfatdan çıxmına dair (100 №-li forma).

## NƏTİCƏ

Mühazirənin əvvəlində ekoloji cinayətlərin bəşəriyyət tarixi üçün nə qədər ictimai təhlükəli xarakter daşıdığını biz qeyd etdik. Bu cinayətlərin istintaqında ekoloji ekspertizanın rolunu da ətraflı və əsaslandırılmış surətdə qeyd etdik.

Ümumiyyətlə, mühazirəyə nəticəni hər bir sual tərafında ayrıca qeyd etmək daha məqsədə uyğun hesab edirdim.

Birinci sualda - ekoloji ekspertizaya materialların və nümunələrin hazırlanması ilə əlaqədar müxtəlif tədqiqatlar və şəraitlər üçün nəzərdə tutulur. Bu sual sututarların, havanın və torpağın çirkəndirilməsi ilə əlaqədar ekspertiza nöqtəyi-nəzərdən müayinəsinin keçirilməsi və ən başlıcası isə tədqiqatdan asılı olaraq nümunələrin götürülməsindən bəhs edir.

Çox hallarda ekoloji cinayətlərin nəticəsində təbiətin faunasına və florasına külli miqdarda ziyan vurulur.

Belə hallarda heyvanların, balıqların və bitkilərin nümunələrinin götürülməsinə ehtiyac duyulur. Mühazirədə ekoloji ekspertiza ilə əlaqədar nümunəsi götürülən obyektin növündən asılı nümunələrin götürülməsinin taktiki qaydaları haqqında ətraflı göstərilmişdir. Bundan başqa ekoloji ekspertizanın keçirilməsində lazımlı sənədlərdən danışılır.

Ekoloji ekspertizanın vəzifələri və həmin ekspertizada həll olunması tələb olunan məsələlərdən söhbət gedir. Bu sualda ekoloji ekspertizanın cinayətin açılmasında və istintaqında mövcud imkanları aydın şərh edilmişdir.

İkinci sualda ekoloji cinayətlərin istintaqında tə'yin olunan kompleks başqa növ ekspertizalardan və onların vəzifələni ətraflı şərh olunur.

Üçüncü sualda bioloji ekspertizalar haqqında mə'lumatlar şərh olunur.

Hörmətli müdavimlər, cinayətin açılmasında və istintaqında ekoloji və bioloji ekspertizaların əhəmiyyətindən danışıldı.

Bu mövzunu tam mənimsəmək üçün nəzərdə tutulmuş ədəbiyyatlardan maksimum dərindən öyrənmək lazımdır.